

Dəlləkova Aynur Osmanovna⁴³**YENİ ORFOQRAFIYA QAYDALARINA RİAYƏT OLUNMASI VƏZİYYƏTİ**

dəbəti dilin normaları həm yazılı dilin, həm şifahi dilin, xüsusən də nitq mədəniyyətinin təməlini təşkil edir. Yazı dil ilə ifadə olunan fikirləri, duyğuları başqasına bildirmək üçün insanla arasında işlənən ən mühüm ictimai alətdir (1, s. 212). Yüksək yazı mədəniyyəti və gözəl danışmaq üçün dilin normalarına yaxşı bələd olmaq lazımdır.

Ədəbi dil cəlalanmış dildir. Həm yazılı, həm də şifahi dil normalara əsaslanır, normalar əsasında qurulur. Ədəbi dilin 3 əsas norması var: Fonetik, Leksik və Qrammatik.

Fonetik norma sözlərin düzgün yazılışını və tələffüzünü tələb edir. Bunlar da orfoqrafik və orfoepik normalarla tənzimlənir. Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma, tələffüz qaydası isə orfoepik norma adlanır. Orfoepik və orfoqrafik normanın pozulması fonetik normanın pozulması deməkdir.

Leksik norma hər birimizdən sözün leksik mənasına bələd olmayı və onu düzgün, yerində işlətməyi tələb edir. Əks təqdirdə leksik norma pozulmuş olur.

Qrammatik norma isə sözlər və cümlələr arasında əlaqənin nitqdə düzgün qurulmasını tələb edir. Cümldə söz sırasının pozulması, mübtəda ilə xəberin uzlaşmasında yol verilən səhvələr, şəkilçilərin ardıcılılığı principinə əməl olunmaması qrammatik normanın pozulması hesab olunur. Fonetik və leksik normaların pozulması birbaşa qrammatik normanın pozulması deməkdir.

Ədəbi dilin normaları sabitdir, tarixi kateqoriyadır. Lakin bu sabitlik nisbidir, mütləq deyil. Orfoqrafiya yazılı nitqin normalarıdır. Bu normaların konkret dil vahidlərinə görə qanuniləşdirilmiş müxtəlif təzahürləri isə orfoqrafiyanın qaydalarını təşkil edir (2, s. 220). Orfoqrafiya qaydaları aydın, dəqiq və səlis olmalıdır. Orfoqrafiya qaydaları dövlət tərəfindən təsdiq olunur və ona riayət etmək məcburidir (3, s. 232).

Dilimizin orfoqrafiyası elmi əsaslar üzərində yaradılmış və onun normaları qaydaya salınmışdır (4, s. 45).

Orfoqrafiya qaydalarında edilən dəyişikliklər, sözün yeni qaydada yazılıması ədəbi dil normalarının sabit olmamasının bariz nümunəsidir.

Sözlərin düzgün yazılışı, durğu işarələrdən istifadə, sözlərin sətirdən-sətrə keçirilməsi, xüsusü isimlərin böyük hərfə yazılması, dırnaq işarəsinin qoyması orfoqrafik norma ilə tənzimlənir.

Hər bir şəxsin savad dərəcəsini həmçinin onun yazdığı yazı ilə müəyyən etmək mümkündür. Hər doğru yazılış, həmçinin hər edilən səhv həmin yazının müəllifi barədə oxucuda fikir formalaşdırır, hər yanlış həmiş şəxsin savadı barədə qarşı tərəfdə şübhə yaradır.

Orfoqrafiya qaydalarına əməl olunması yazının əsas qayəsidir. Özünü savadlı, ziyalı, vətənpərvər hesab edən hər bir şəxs mütləq qaydada dilin qayda və normalarını yaxşı bilməli və əməl etməlidir. "Dil milli mənəviyyatın (ruhun) formalaşması ilə six surətdə bağlıdır – o, xalqın ruhunun xarici təcəssümüdür" (B. Gümboylıdt, 1984, s. 68).

Orfoqrafiya norma həm dilin ümumxalq səciyyəsini qoruyub saxlamalıdır, həm də tarixiliyini. Bununla yanaşı dilin orfoqrafik normaları ən gec təsirə məruz qalan norma olsa da dildaxili və kənar amillərin təsiri ilə dəyişikliyə meyllidir. "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu"nın 13-cü maddəsinin 2-ci bəndində əsasən Orfoqrafiya lüğəti 5 ildə bir dəfədən az olmayaraq yenidən nəşr olunmalıdır, 5 ildən bir yazılı dilin normalarına yenidən nəzər yetirilməli. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə Azərbaycan dilinin son Orfoqrafiya normaları təsdiq edilmişdir. Bu normalar dilin fonetik hadisələrini, xüsusən ahəng qanununu nəzərə almaqla müəyyən olunur.

Təbii ki formalaşmış, əşrlərlə sabitliyini qoruyan normaların dəyişilməməsi daha təqdirəlayıqdır. Ancaq dilə, onun qayda və normalarına yenidən baxmaq müəyyən müddətdən bir zərurət və ehtiyacdır. Dildaxili təsirlər, kənar təsirlər dilə mütləq təsir edir və bəzən hiss edilmədən dildə ciddi dəvisikliyin olmasına gətirib çıxarır.

Dilin orfoqrafiyası onun müasir vəziyyəti ilə ahəng təşkil etməlidir.

Orfoqrafiya qaydalarının müəyyən olunması zamanı dilə məhz onun strukturunu, inkişaf xüsusiyyətləri nəzərə alınmaqla yanaşılması zəruridir. Təbii ki, xüsusü yazı ənənəsi olan dildə orfoqrafiya qaydalarının mühüm hissəsi dəyişilməz qalır. Dilə daxil olan vahidlər – alınma sözlər adətən analogiya principinə uyğun olaraq, eyni tipli vahidlərin yazılışı ilə bağlı mövcud ənənəyə uyğunlaşdırılır. Belə nümunə olmadıqda, vahidlilik prinsipi pozulduğda, orfoqrafiya qaydalarına yenidən baxılması zərurəti meydana çıxır.

Səslərin sözlərdə müəvvən düzülüş forması və ünsiyyətdə məqbul savılan fonetik dəvismələrə uyğun variantları və ənənəvi devilis forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilcilər sözlərin son hecasının ahənginə uvən olaraq onlara qosulur. Əgər *kitablar, atam, vermak, getmək* kimi sözlərdə şəkilcilər *kitablər, atəm, vermaq, getməx* səklində işlədilirsə, bu, fonetik normanın pozulması hələ kimi qıvmətləndiriləcək. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində *e, o, ö* saitləri işlənmir. Yerli dialektdə sözlər *anon, babon, zeder, gedicev* kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. İxtisarlarda da müvafiq qaydaya riayət olunmalıdır.

Həm yazılı, həm də şifahi nitqdə bəzən abreviaturaya məhz sözün açıq formasına qosulan şəkilçi əlavə edilir. Amma "qrammatikada sözə qosulan şəkilçi ilə sözün abreviaturasına qosulan şəkilçi eyni olmalıdır" - deyə bir qayda yoxdur. Sözün qısalılmış formasına oxunuşuna, yəni orfoepiyasına uyğun olaraq şəkilçi əlavə olunur. Abreviaturaya qosulan şəkilçi onun son səsinin orfoepiyasına uyğunlaşdırılır. Məsələn, "Dövlət Təhlükəsizlik Xidmətinə" yazılığı üçün abreviaturasında "DTX-na" yazılımalıdır şərti qrammatikada yoxdur. Bu sözün qısaltması "DTX-yə" yazılır və

⁴³ Bakı Dövlət Universiteti. aynur.osmanova@gmail.com

bələ də oxunur. "Kütləvi İnformasiya Vasitələrinə"-sözünün qısaltmasında da prosedur eynidir, bu söz "KİV-nə" deyil, "KİV-ə" kimi yazılımalıdır.

Dilimizdə bəzi sözlər var ki, tələffüzü ilə yazılışı fərqli olduğu üçün vaxt orfoqrafiyasında səhv'lərə yol verilir. Bu sözlərə nümunə olaraq *külli*, *müdir*, *müdrük*, *müflis*, *mürabit*, *mürsif*, *mürsid*, *müsibət* sözlərini göstərmək olar. Qeyd olunan sözlərdə adətən "i" ilə "ü" hərfi qarışdırılır. Bu sözlərdə ikinci hecadakı "i" hərfi tələffüzdə "ü"səsi kimi səslənir, bu da bəzən elə o səslə də yazılışa getirib çıxarır. Onu da qeyd edək ki, bu alınma sözlərdən fərqli olaraq *Mühüm*, *müskül* və *işfiq* sözlərindəki ikinci heca ü hərfi ilə yazılır.

Orfoqrafiq qaydalardan tez-tez pozulanlardan biri də mənbə dildə birhecalı olub, bizim dildə ikihecalı kimi tələffüz edilən sözlərdir. Nümunə: *cəbr*, *əmr*, *həbs*, *hökən*, *hüsn*, *hüzn*, *kəsr*, *aəbz*, *aəsr*, *nəbz*, *nəfəs*, *nəsr*, *sədr*, *üzr*, *üzv*, *zülm* və s. Bir də bu sözlərə bənzəvib, amma iki saitlə vazilan sözlər var ki bunlar arasındaki fərqi tapmaq və vadda saxlamaq cətinlik varadır: iki saitlə vazilanlar: *cism*, *eyib*, *ətir*, *feil*, *fəsil*, *fikir*, *heyif*, *isim*, *izin*, *qəbir*, *qədir*, *qisim*, *meyil*, *nəsil*, *ömür*, *səbir*, *sətir*, *sinif*, *seir*, *səkil*, *zehin* və s.

Son dövrlər KİV-də və sosial səbəkələrdə orfoqrafik normaya riavət olunması ilə bağlı vəziyyəti araşdırarkən qarşıya çıxan mənzərəni əyani göstərmək üçün bəzi nümunələr göstərək: *Fakültə* sözünün sahəvən *fakultə*, *bugünkü* - *bu günlüğü*, *karyera* - *kariyera*, *əsginas* - *əskinaz*, *doğrudan* - *doğurdan*, *Fizuli* - *Fizuli*, *sayğı* - *sayqı*, *şose* - *şosse*, *camaşır* - *çamaşır*, *film* - *filim*, *hərbçi* - *hərbiçi*, *monastr* - *monastr*, *siyirmə* - *siyirtmə*, *töhfə* - *töfə*, *öhdəlik* - *öhtəlik*, *stres* - *stress*, *ənfalt* - *əsvəlt*, *sakitlik* - *sakitçılık*, *çoxmərtəbəli* - *çox mərtəbəli*, *aidiyyatı* - *aidiyyatı*, *layihə* - *lahiya*, *filtr* - *filter* kimi vazılması müsahidə olunan fonetik norma nozuntusunun bir hissəsidir.

Bəzi orfoqrafiva qaydaları var ki, geniş təbliğat aparılmaması və ya insanların özünün maariflənmək istəvinin olmaması səbəbindən böyük auditoriya tərəfindən riayət olunmur. Nümunə olaraq bir neçə orfoqrafiya qaydasını göstərə bilərik:

Sayilar rəqəmlə yazıldıqda, onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir: *5-cilər*, *7-ci*, *9-da* və s;

Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir.

Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (*M.F.Axundzadə*, *M.S.Ordubadi*, *Y.V.Çəmənzəminli* və s.) sətrin sonunda saxlamaq olmaz.

Durğu işaretləri veni sətrə kecirləmir və s.

Yekun olaraq qeyd edək ki, orfoqrafiva qaydalarının mühüm əlamətlərindən biri də sistemlilikdir. Nəzərə almaq lazımdır ki, orfoqrafiva qaydalarını eks etdirən hər bir bənd aydın, elmi baxımdan əsaslandırılmış və lazım gəldikdə sərh oluna bilən olmalıdır. Orfoqrafiva sadəcə qaydalardan ibarət bəndlər vığını deyil, xüsusi quruluşa, nəzəri əsasa malik, daxilən orfoepiya, fonoloji, qrammatik, semantik qatlarla bağlı sistemdir.

Dügübü nitq (istər yazılı, istər şəhəfi) bir şəxsin mədəni səviyyəsinin göstəricisi olduğu kimi, mükəmməl orfoqrafiya qaydaları da dilin inkişaf səviyyəsi ilə yanaşı, dil daşıyıcılarının intellektual və mədəni səviyyəsini göstərən əsas amillərdən hesab oluna bilər. Deməli, əsasən dilin tətbiqi sahələrində biri kimi qəbul olunan orfoqrafiya fərqli baxış bucağından yanaşıqdə dünyagörüşü ilə bağlı tərəfləri ilə diqqəti cəlb edir. "Norma – hər bir dil daşıyıcısının can atmış olduğu idealdır. Bu cəhdin uğurla həyata keçirilməsindən yalnız ... nitqin təmizliyi deyil, dilin səs sisteminin gələcək tarazlığı da asılıdır" (L.A.Verbitskaya). Orfoqrafik normanın milli dəyər kimi əhəmiyyəti dərk olunmalı, vahid yazı normaları dövlətçiliyin sütunlarından olan vəhdət rəmzi kimi qiymətləndirilməlidir.

Fonetik səviyyədə normadan kənara çıxmak yanlış yazılış və tələffüz deməkdir. Orfoepiya ilə orfoqrafiya arasında həm fərq, həm də möhkəm əlaqə vardır. Orfoqrafiya sözlərin düzgün yazılışını, orfoepiya isə düzgün tələffüz olunmasını tələb edir. Buna görə də düzgün yazmaq üçün düzgün danışmağı, düzgün tələffüz etməyi bacarmaq lazımdır (4, s. 220).

Məqalənin hazırlanması zamanı nümunə olaraq göstərilən dil vahidləri həm milli sözlərimizdə, həm də alınmalarda fonetik normanın pozulması hallarının müşahidə olunduğunu göstərir. Bu da onu söyləməyə əsas verir ki, eksəriyyət dilin normaları ilə bağlı qaydalardan ya xəbərsizdir, ya da varlığından xəbəri olsa da, dərinliyinə gedib öyrənib tətbiq etməyə maraq göstərmir.

Ədəbi dilin orfoqrafik normaları dövlət tərəfindən təsdiq olunur. Bunların qanuniləşməsinə xüsusi fikir verilir. Ədəbi dil normalarının sabitləşməsində və möhkəmlənməsində digər idarə və müəssisələrlə yanaşı, ali məktəblərin də xüsusi rolu vardır. Buna görə də ədəbi dilin təmizliyi və inkişafı üçün ali məktəblərdə ədəbi normalara düzgün riayət etmək, onun sabitliyi uğrunda müntəzəm olaraq mübarizə aparmaq lazımdır (5, s. 20).

Cıxiş yolu yenə də maariflənmə və təbliğat işinin gücləndirilməsi, Kütləvi İnformasiya Vasitələrinin, sosial səbəkələrin günümüzzdəki təsir gücündən düzgün istifadə edərək ən effektiv üsullarla bu qaydaların auditoriyanın yaddasına həkk etməkdir.

Dil normallarına bütün peşə sahibləri tərəfindən həssas yanaşılmalı, bu normalaların pozulmasına yol verilməməli, hətta bu halların qarşısının alınması istiqamətdə müvafiq addımlar atılmalıdır.

Hətta müvafiq iş yerlərinin dilin qorunması istiqamətdə həyata keçirilən dövlət siyasetinə dəstək olmaq, həmrəylik göstərmək üçün müvafiq ali təhsil müəssisələri ilə əməkdaşlıq etməkləri faydalı ola bilər. Cəmiyyətə dil qaydalarını təlqin edən jurnalistlər və müvafiq peşə sahibləri üçün mütəmadi olaraq dil kursları, seminar və treninglər təşkil etmək bu istiqamətdə atılan ən faydalı və uğurlu addımlardan biri hesab edilə bilər.

Ədəbiyyat

1. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. III hissə. Fonetika, orfoqrafiya, orfoepiya, Bakı: Şəhər-Qərib, 2007, 212 s.
2. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. III hissə Fonetika, orfoqrafiya, orfoepiya, Bakı: Şəhər-Qərib, 2007, 220 s.
3. Xəlilov B. Müasir Azərbaycan dili: Fonetika, yazı, əl işləbi, qrafika, orfoqrafiya, orfoepiya. Bakı: Nurlan, 2007, 232 s.

4. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. I cild. İstanbul: Imak”, 2019, 45 s.
5. Bayramov A., Məhərrəmov Z., İsgəndərzadə M. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı: ULU, 2015, 20 s.

Açar sözlər: dil, norma, orfoqrafiya, qayda, düzgün yazılış, Kütüvə İnfomasiya Vasitələri
Ключевые слова: язык, норма, орфография, правило, правильное написание, СМИ
Keywords: language, norm, spelling, rule, correct spelling, Mass Media

Yeni orfoqrafiya qaydalarına riayət olunması vəziyyəti

Xülasə

Məqalədə sözün ədəbi dildəki yazılış qaydasının, yəni orfoqrafik normanın dildəki rolundan bəhs edilir. Həmçinin sözlərin düzgün yazılışı, durğun işarələrindən istifadə, sözlərin sətirdən-sətrə keçirilməsi, xüsusi isimlərin böyük hərfə yazılması, dırnaq işarəsinin qoyulması və s. kimi orfoqrafik norma ilə tənzimlənən məsələlərə toxunulmuşdur.

Son dövrlərdə orfoqrafiya qaydalarında edilən dəyişikliklər haqqında məlumat verilmiş və yazılı mətbuatdan nümunələr göstərilmişdir, norma pozuntularının səbəbləri müəyyənləşdirilmiş, həmçinin çıxış yolları göstərilmişdir. Orfoqrafik normanın hər bir şəxsin həyatında mühüm rolу qeyd edilmişdir.

Orfoqrafiya qaydalarının müəyyən olunması zamanı dilə məhz onun strukturu, inkişaf xüsusiyyətləri nəzərə alınmaqla yanaşılması zəruridir. Təbii ki, xüsusi yazı ənənəsi olan dildə orfoqrafiya qaydalarının mühüm hissəsi dəyişilməz qalır. Dilə daxil olan vahidlər – alınma sözlər adətən analogiya prinsipinə uyğun olaraq, eyni tipli vahidlərin yazılışı ilə bağlı mövcud ənənəyə uyğunlaşdırılır. Belə nümunə olmadıqda, vahidlik prinsipi pozulduqda, orfoqrafiya qaydalarına yenidən baxılması zərurati meydana çıxır.

Dil normalarına bütün peşə sahibləri tərəfindən həssas yanaşılmalı, bu normaların pozulmasına yol verilməməli, hətta bu halların qarşısının alınması istiqamətində müvafiq addımlar atılmalıdır.

Соблюдение новых правил орфографии

Резюме

В статье рассматривается роль правописания слова в литературном языке, т. Е. Орфографическая норма в языке. Также правильное написание слов, использование знаков препинания, построчный перевод слов, использование заглавных букв специальных имен, кавычек и т. Д. вопросы, регулируемые орфографической нормой.

Была предоставлена информация о последних изменениях в правилах орфографии и приведены примеры из письменной прессы, выявлены причины нарушений и пути их устранения. Отмечена важная роль орфографической нормы в жизни каждого человека.

При определении правил орфографии необходимо подходить к языку с учетом его строения и особенностей развития. Конечно, в языке с особой письменной традицией важная часть правил орфографии остается неизменной. Единицы, входящие в состав слов, производных от языка, обычно адаптируются к существующей традиции написания единиц одного и того же типа в соответствии с принципом аналогии. При отсутствии такого примера, когда нарушается принцип единства, возникает необходимость пересмотреть правила орфографии.

Все профессионалы должны чутко относиться к языковым нормам, эти нормы не должны нарушаться, и даже следует принимать соответствующие меры для предотвращения таких случаев.

The state of compliance with the new spelling rules

Summary

The article discusses the role of the spelling of the word in the literary language, ie the spelling norm in the language. Also, the correct spelling of words, the use of punctuation, line-by-line translation of words, capitalization of special names, quotation marks, etc. issues regulated by the orthographic norm, such as Information was provided on recent changes in spelling rules and examples were given from the written press, the reasons for violations were identified, as well as ways out. The important role of the spelling norm in the life of each person was noted.

When determining the rules of spelling, it is necessary to approach the language taking into account its structure and developmental features. Of course, in a language with a special writing tradition, an important part of the spelling rules remains unchanged. Units included in the language - derived words are usually adapted to the existing tradition of writing units of the same type, in accordance with the principle of analogy. In the absence of such an example, when the principle of unity is violated, there is a need to reconsider the rules of spelling.

Language norms should be treated sensitively by all professionals, these norms should not be violated, and even appropriate steps should be taken to prevent these cases.

Rəyçi: Akad. Nizami Cəfərov